



Ümumdünya Səhiyyə Təşkilatı
risk qrupuna daxil olanlara
ildə iki dəfə
qanda şəkərin səviyyəsinin
yoxlanılmasını tövsiyə edir.

Gizli diabeti olan hər iki nəfərdən birində tədricən 2-ci tip şəkərli diabetin yaranma ehtimalı yüksəkdir.

Gizli diabetin əlamətləri yarandıqda nə etmək lazımdır?

→ **Çekinizi azaldın.**

- Çekisi normadan artıq olan insanlar çekisini azaltmağa çalışmalıdır. Bədən kütlə indeksi 25 kg/m^2 artıq olmamalıdır.

$$\text{Bədən kütləsi indeksi} = \frac{\text{çəki}}{\text{boy}^2} (\text{kg/m}^2)$$

→ **Qidanıza diqqət yetirin.**

- Şəkərli diabetin yaranma ehtimalı olanlara yağlı qidalardan və alkoqollu içkilərdən çəkinmək məsləhət görülür. Karbohidratlarla zəngin olan (mürəbbə, konfet, tort və digər qənnadı məhsulları) qidalardan, çox şirin meyvələrdən (üzüm, banan, əncir), yağlı ət məhsulları, kolbasa və s. uzaq durmaq lazımdır. Əsasən tərəvezlərə, göyərtılərə üstünlük verin, həmçinin yağısız soyutma ət, balıq, yağısız kəsmik və digər süd məhsulları, yarmalar, turş giləmeyvə və meyvələr qida rasionunda yer almmalıdır.
- Özünüzə qida rejimi təyin edin. Gün ərzində 5-6 dəfə olmaqla eyni vaxtda qida qəbul edin. Kalorisi az olan qidalara üstünlük verin.

→ **Fiziki aktiv olun.**

- Səhərlər yüngül idman hərəkətləri edin, gün ərzində piyada gəzintini və rəqs etməyi də unutmayın.

YADDA SAXLAYIN! Həkimə vaxtında müraciət etdikdə bu xəstəliyin qarşısını almaq mümkündür.



Vərəqə "Azərbaycan Respublikasında qeyri-infeksiyon xəstiliklərə mübarizəye dair 2015-2020-ci illər üçün Strategiyasının həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı"nın 9.2-ci bəndində uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.



Gizli şəkərli diabetə VAXTINDA NƏZARƏT ET!

Gizli (latent) şəkərli diabet ilk vaxtlar nəzərə çarpan əlamətləri olmadan başlayan ağır xəstəliklərdən biridir. Qlükozaya tolerantlığın pozulması nəticəsində əmələ gələn gizli şəkərli diabetin əsas əlamətləri xəstəlik sürətlə inkişaf edən vaxt artıq özünü bürüzə verir.

Risk faktorları:

- **Yüksək arterial təzyiq (140/90-dan yuxarı)**
- **Passiv həyat tərzı**

Problemin olmasını xəbər verən amillər:

- **Artıq çəkinin olması**
- **İşə davamiyətin zəifləməsi, daha tez yorğunluq hissinin yaranması**
- **İmmunitetin zəifləməsi, xırda yaraların gec sağalması**
- **Susuzluq, ağızda quruluq hissinin olması**
- **Tez-tez sidik ifrazı**
- **Təkrarlanan göbələk infeksiyaları**
- **Kişilərdə cinsi zəiflik**

Risk qrupuna kimlər aiddirlər?

- **Yaşı 45-dən yuxarı olan insanlar**
- **Yaxın qohumlarda təsdiq edilmiş şəkərli diabet olanlar**
- **Hamiləlik diabetindən əziyyət çəkən və ya iri çəkili körpə (4 kq-dan artıq) dünyaya gətirmiş qadınlar**
- **Piylənmə, artıq çəkisi olanlar**
- **10 il və daha uzun müddətdə tütündən istifadə edənlər**

